



ŞƏFA VƏLİ

## MÜRĞ QUŞU

*Sədnik Paşa Pirsultanlı xatırəsinə...*

(hekayə)

"Hər şey yaxşı idi axı... Gərək heç kəsə heç nə deməyəydim. Kim nə biləcəkdi ki? Gərək deməyəydim..."

Bu düşüncələr içində özünü danlayan Uruq yorulduğunun fərqiñə hələ indi vardı. Dayanıb ətrafinə baxdı. Səs-səmər yox idi. Əllərini dizlərinə dayayıb nəfəs aldı. Geri çevrilib gəldiyi yola baxmaq istədi. Dərədən qalxan duman "Qumlu yol"u bürüdü. Yalnız bir-iki metr görünürdü. Uruq yenə səssizcə kolluğu dinşədi. Sakitlikdə təkcə öz nəfəsinin təngliyini eşidirdi. Gücünü toplayıb irəliyə doğru tələsdi. Ümid edirdi ki, sarı torpaqlığı aşandan sonra kənddən kimsə qabağına çıxacaq. Uzaq başı, köhnə qəbiristanlığının altında xəndəyə at, eşşək, buzov hörikləyən kimləsə rastlaşacaq. Axı, belə dumanda hamı eşikdə olanını içəri gətirməlidir. Yoxsa, six dumanda canavar gələr, çöldə qalanı parçalayardı. O qədər olmuşdu ki, belə hadisələr...

Sarı torpaqlıq görünürdü. Yenə dayandı. Bu dəfə ayaqlarını qatlayıb çöməldi. Hiss edirdi ki, daha gücü qalmır. Duman da elə bil qızın qəsdinə durmuşdu. Yenə iKİCƏ metr arxanı göründü. Ancaq nəsə qəribə uğultu eşidilirdi. Uruqun yadına "Palazqulağın nağılı" düşdü. Palazqulaq qulağını yerə söykəyəndə səsləri eşidirdi. Uruq da belə elədi. Qulağını yerə söykədi. Eşitdiyi yenə qarma-qarışq ugultu idi. Ancaq, elə bildi ki, səs yerin altından gəlir. Özlüyündə "Düz qaya"dan buracan olan məsafəni hesabladı. Yox, ordakı uğultu çoxdan bitmiş olardı. Həm də bura, sarı torpaqlığa gəlməzdi. Yenə ruhunu peşmançılıq büründü:

-Kaş deməzdim... Axı, nə vardi ki? Ay Allah, bircə sağ-salamat gedim evə çatım... Bir də buralara ayağım dəyməyəcək... Kaş deməzdim... Gərək bildirməzdim... Heç kim bilməyəcəkdi yoxsa...

Əllərini torpağa dayayıb güclə ayağa qalxdı. Dizləri zoqquldayırdı. Hiss etdi ki, duman artıq onu geridə qoyub. Çünkü irəlidə də cəmi beş addımlıq yeri aydın görürdü.

-Duman da məni gördü... Ay Allah... Özün məni qor, nolar...

Səsi titrədi, gözləri sulandı... Əlinin arxasıyla gözlərini sildi. Sarı torpaq üzünə də bulaşdı. Tez əllərini donunun ətəyinə sildi. Dərindən nəfəs alıb irəliyə cumdu.

Uruq artıq qaçırdı... Dərənin içiyə yüyüürdü...

-İndi dönəcəm... Burdan qayadan hoppanacam. Burdan arxı keçəcəm...

Özü-özünə bələdçilik edir, ucadan danışırı. Dərənin başına az qalmışdı. Buranı çıksa kənd yoluna düşəcəkdi. Fikirləşdi ki, xəndəyin qırığı ilə gedən yolla getməsin, yuxarı, avtobus dayanacağına tərof getsin. Çünkü, ora daha təhlükəsiz idi. Orda hər vaxt desən adam olurdu. Həm də köhnə qəbiristanlıqdan sonra evlər başlayırdı. Amma, xəndəyin qırığında bir dənə də olsun ev yox idi.

Üzüyuxarı çıxan cığırın yarısında dayandı. Daha yüyürə bilmirdi. Yenə nəfəsini dərib yola başlamaq istədi. Bir-iki addım asta-asta irəliləyib zoğal ağacına söykəndi. Başını arxaya atıb cığırına əylən budaqdan yapışdı. Düz hesablamaşdisa, dərənin başına cəmi 20 addımlıq yol vardi. Ancaq dumandan heç nə

görünmürdü. Arxasını söykədiyi ağaç çox yoğun olmasa da, yenə canı bir az rahatlandı. Gözlərini yumdu... Diliylə dodaqlarını yaladı. Tələsdiyindən arxin başındakı bulaqda dayanmamışdı. Susuzluqdan yanırıldı. Üzünə sərin külək vurdu. Bir də hardansa yanıq iyi gəldi. Gözlərini açıb budaqların arasından yuxarı baxdı. Götü üzü də görünmürdü. Duman yaman sıxlışırı. Qamətini düzəldib yoluna davam etmək istədi. Uğultu lap yaxından eşidildi. Qorxudan ürəyi əsdi. Cığır aşağı yenə heç nə görünmürdü. Adımlarını yeyinlətdi. Bir az gedib yenidən qaçmağa başladı. Dərənin başına çatanda uğultu elə bil düz qulağının dibində səsləndi. Geri döndü. Heç nə görəmədi. Daha dayanası deyildi. Qaçırdı... Bildiyi tək şey qaçmaq idi... Bu uğultu ona çatmamış kiməsə rast gəlməliydi. Kənd yoluna tərəf qaça-qaça ağlına başqa fikirlər gəlirdi. Deyəsən, qorxudan məntiqi itiləmişmişdi.

-Yox, hamiya deyəcəyəm. Qoy hamı bilsin. Bir-cə sağ çatım hamı biləcək. Elə kimə rast gəlsəm deyəcəyəm. Axı, kimsə bunu bilməliydi, kimsə deməliydi. Mən də dedim... Pis eləmədim ha. Bu, hər nədisə, qoy hamı bilsin. Hamı biləcək...

Kənd yoluna çatanda dayanmadan yuxarı, avtobus dayanacağına tərəf yönəldi. Heç arxaya da baxmırıldı. Birdən yenə bayaqqı sərin küləyi hiss etdi. Amma, külək üzünə yox, arxadan saçlarına, boynuna vururdu. Fərqliyə vardi ki, bu külək uğultu yaxından eşidiləndə əsmişdi, zoğal ağacının yanında, bir də indi... Axı belə sıx dumanda külək əsməz... Ayaqları yerə kilidləndi. Dönüb arxaya baxmağa cəsarəti çatmadı. Eləcə dayandı... Külək yavaş-yavaş möhkəmlənməyə, uğultu gah bərkdən, gah da aram-aram eşidilməyə başladı. Uruq son gücünü toplayıb bərkdən qışkırdı:

-Nolar mənə köməyə gəlinnnnn!!!!!! Nolarrrrr!!!!!!

Bunu deyib dizi üstə çökdü. Əlləri ilə donunun ətəyindən tutub hönkürdü. Kəndə çatacağına, bildiyini hamiya danışacağına ümidi qalmamışdı... Birdən-birə içində arxasında gələnin üzünü görmək istəyi baş qaldırdı. Arxaya çevrildi. Üzünə dəyən sərin küləkdən beyni ayazdı. Başının üstündə bir quş durmuşdu. Dimdiyi, başı, qanadları qarğaya oxşasa da, adamdan böyük olan bir quş... Uğultu isə getdikcə yaxınlaşırı... Uruq huşunu itirərək nəm torpağa sərildi...

\*\*\*\*

-Anası ölsün, dedim ki, getmə moruq yiğmağa... Sən nə qanırsan moruq nədi? Əllərinə bax, cızıq-cı-

ziqdi...

Uruq eşitdiyi sözlərdən gülümşədi. Anası həmişəki kimi canıyananlıqla deyinirdi. Gözlərini yavaş-yavaş açdı. Evdə, öz çarpayısında uzanmışdı. Kəndin həkimi atasıyla ayaq üstə səhbət edirdi. Əmiləri, atasının bibisi uşaqları, qonşular... Uruq anladı ki, evdə çox adam var. Anası üzü qapıya tərəf getdi, yenə Uruqun yanına qayıtdı. Qız anladı ki, anası nə etdiyini bilmir. Həmişəki kimi sadəcə narahatlıqdan evi dolanır. Anası gözünün yaşını silə-sile çarpayıya yaxınlaşdı. Uruq əl atıb anasının donunun ətəyindən tutdu. Anası sevincindən küy saldı:

-Qadan alım, bir də getmə, ay Uruq... Vallah, moruq-zad lazımq deyil.

Qadın ağlayanda hamı ora toplaşdı. Hərə bir sual verirdi. Uruq bu qarma-qarışq səslərdən diksindi. Yenə həmin uğultu, "Qumlu yol", "Düz qaya", qayadakı mağara yadına düşdü. O adam boydakı quş... Qız diksindi. Ona elə gəldi ki, quşun həmin baxışları yenə ona baxır. Başını hərləyib qapının böyrünə söykənən bibisi oğluna baxdı. Arzunun baxışları həmin quşun baxışları idi... Uruq yenidən huşunu itirdi...

\*\*\*\*

Bu dəfə gözünü rayon mərkəzindəki xəstəxanada açdı. Həkimlər onun qorxudan bu hala düşməsinəni, belə davam etsə, ürəkgetmə xəstəliyinə tutula biləcəyini deyirdilər. Büyüklər onun nədən qorxdığunu belə bilmirdilər. Kimi deyirdi ki, meşədə dumanda camaatdan aralanıb tək qalıb yəqin ona görə qorxub, kimi də onun nərmə-nazik qız olduğunu, meşə üzü tanımadığına görə elə meşədən qorxdığunu, başqa birisi isə özünün anadangəlmə xəstəliyi olduğunu danışındı. Artıq Uruq bütün kəndin səhbət yeri idi.

Uruq özü isə nədən qorxdığını deməyə də qorxurdı. Ağzını açıb bir kəlmə də danışmırı. Beləcə, düz bir həftə qız xəstəxanada qaldı. Nəhayət, həkimlər onu evə aparmağa icazə verdilər.

Xəstəxananın pilləkənlərini düşəndə Uruq yenə səksəndi. O quş yenə ona baxırdı. Bunu hiss edirdi. Ətrafa baxmağa cürəti çatmadı. Anasının qolundan yapışış pillələri tələsərək endi. Atası avtomobilin qapısını açıb gözləyirdi. Uruq tələsik arxa oturacağā əyləşdi. Bu vaxt arxadan həkim atanı səslədi. Anası da atasına qoşulub geri qayıtdı. Uruq cəld avtomobilin qapısını örtdü. Yalnız indi bildi ki, Arzunun maşınıdır. Arzunun baxışları gəldi xəyalına. Üşütməli xəstələr kimi titrədi. Bu vaxt Arzu qabaq oturacağā oturdu, müləyimliklə dilləndi:

-Uruq, qorxaq... Özün qorxaqsan camaatı niyə

qorxudursan?

Qız çəşqinləqlə ona baxdı. Oğlan onun susduğunu görüb arxaya döndü. Uruq onun baxışlarında heç nə görmədi. Arzunun baxışları daha o quşun baxışlarına oxşamırdı. Əksinə, Uruq bu baxışlarda bir doğmaliq, istilik duydur. Arzu əl atıb qızın üst-üstə qoyub sinəsində çarpzadığı əllərini sığalladı, dedi:

-Uruq, ay Uruq... Qorxma, yaxşımı? Heç nədən qorxma... Mən də gecələr sizdə qalcağam ta... Heç kim səni qorxuda bilməz... Qoymaram da heç... Səni çox istəyirəm, Uruq...

Qız elə bil yuxudan oyandı. Axı, o da Arzunu çox istəyirdi. Hələ uşaqlıqdan Arzu onun ən yaxın dostu, sirdəsi idi. Onun səmimiliyindən qız ürəkləndi. Oğlanın əlini möhkəm-möhkəm sıxdı. Gözləri yaşardı. Titrek səslə dilləndi:

-Arzu, sən mənə inanırsan?

-Hə... Sənə inanıram...

-Onda bizə gedirik, hə? Sənə bir şey deməliyəm...

-Hamıdan gizlin?

-Hə... Birdən mən ölürem, heç kim bilməz...

-Dəli-dəli danışma, Uruq... Bəs mən kimi alaram onda?

Uruq bilirdi ki, Arzu zarafat eləmir... Onlar birlərinə deməsələr də bilirdilər ki, nə vaxtsa evlənəcəklər... Bunu hələ uşaqlıqdan bilirdilər. Atasının yaxınlaşdığını görən qız oğlanın əlini buraxıb tələsik dedi:

-Arzu, bax evdə danışım ha... Gec olmasın gərək...

Bir azdan avtomobil kənd yoluna buruldu. Axşama yaxın evə çatdırılar. Uruq kəndin girəcəyindən evlərinə qədər gözlərini yummuşdu. Elə bil açsa, həmin quşun baxışlarını görəcəkdi. Yalnız həyətdə, avtomobil dayananda gözlərini açdı. Tələsik də ağaclarla nəzər saldı. Havani ciyərinə çəkib bir az rahatlandı. Gözəcə Arzuya baxıb ürəkli addımlarla evə girdi.

\*\*\*\*

Uruq bayaqdən Arzunu gözləyirdi. Düzdü, danışmaq, bildiyi hər şeyi söyləmək qərarında qətiydi. Lakin, yenə də içində bir qorxu vardi. Arzuyla edəcəyi gizli səhbət üçün nəinki özünü, otağı da hazırlamışdı. Pəncərələri bağlamış, pərdələri çekmiş, sobanın qapağını kilidləmişdi. İşıqları belə söndürüb adicə neft lampası yandırmışdı. Özü də ayaq üstə qapıya yaxın yerdə dayanmışdı ki, Arzu içəri girən kimi qapını bağlaşın.

Arzuya onun bu təşvişi həm maraqlı gəlirdi, həm də bir az qorxudurdu. Kənddə üzə deməsələr də, ar-

vadlar bulaq başında, məclislərdə: "Uruq dəli olub"- deyirdilər. Azdan-çoxdan bu piçiltini Arzunun da qulağı duymuşdu. Ona görə də o, Uruq üçün çox narahat idi. Eyni zamanda, anlayırdı ki, Uruqu nə isə bərk narahat edir, qorxudur. Bunu bilmək istəyi ilə, həm də, Uruqu narahatlıqdan azad etmək, rahatlaşdırmaq üçün Arzu onu dinləməliydi. Odur ki, otağın yarıqaranlığı, qapının kilidlənməsi ona qəribə gəlmədi. Sakitcə çarpayıda oturdu. Uruq otağa bir də fəhmlə göz gəzdirdi. Sanki, hər şeyin yerində olduğunu yoxlayırdı. Sonra Arzuya yaxınlaşdı. Oğlanın böyründə oturub başını ciyinənə söykədi. Dedi:

-Arzu, söz ver ki, mənim dəli olduğumu düşünməyəksən... Buna inanacaqsan...

-Dedim axı, Uruq, sənə inanıram.

-Onda qulaq as... Yaxşı? Heç bir sual vermə...

-Yaxşı...

Arzu qolunu Uruqun boynuna saldı. Qız da ona sıxlıldı. Oğlanın əlini tumarlayaraq sözə başladı:

-Həmin gün... Mən moruq yiğmağa gedəndə... Yox ey, lap əvvəldən danışım, olar?

-Olar... Danış...

-Yadında, həmişə səninlə "Qumlu yol" a, quzuqulağı yiğmağa gedirdik. Bax ordakı "Düz qaya" yadında?

-Yadımdadı, Uruq... Axı bizim ot biçənəyimiz onun yuxarısındadı. Hər gün bulağa enəndə "Qumlu yol" un qarşı tərəfindəki təpədən keçirəm axı.

-Hə... Bax, orda... Yadında bir dəfə "Düz qaya"nın başındaki mağaradan danışırıq?

-Uruq, o da yadımdadı... Biz o mağaraya getmək istəyirdik. Amma, ora yox idi... Bunlardanmı qorxmusan sən?

-Yox... Sual vermə... Eləcə qulaq as...

Sakitlik çökdü. Uruq başını aşağı salıb gözünü ovuşturdu. Arzu fikirləşdi ki, yəqin, Uruq ondan nəyisə gizlədəcək. Odur ki, dedi:

-Uruq, qadan alım, mənə hər şeyi danış... Hər şeyi...

Qız başını qaldırmadan köksünü ötürdü. Yenidən titrek səslə danışmağa başladı:

-Keçən ay, qızlarla ciyəlek yiğmağa getdik sarı torpaqlığın ayağına... Orda ciyəlek yiğirdiq. Lalə, Xəyalə, Nərminə... Bir də Sədayə idi... Beşimiz də xeyli ciyəlek yiğmişdik. Nərminə birdən dedi ki, baxın, orda qırmızı torpaq var. Biz də baxdıq. "Qumlu yol" dan axan arx var ey, bulaqdan başlayan, onun azca yuxarısında, moruq kollarının arasında qırmızı torpaqlıq var axı... Elə bil günün işığında nəsə parıldayırdı... Lalə dedi ki, ordakı ilanlardı. Gün işığında parıldayır. Hamımız təpənin başına gəldik.

Ordan baxırdıq. İlanlar idi... İri, parıldayan ilanlar... Nərminə yerdən daş götürüb atdı, daş çatmadı... Dərə aralıdı axı... Bir az da irəli getdik... Lap "Qumlu yol"un başındaydım... Nərminə yenə daş atdı. Daş ilanların yanına düdü, qırmızı torpağa batdı. İlanlar daşdan qorxdular, torpağa girib yox oldular. Amma, orda ilan yuvası kimi deşik yoxdu axı... Ondan sonra, üç-dörd gün sonra Xəyaləylə mən getdik quşərpəyi yığmağa. Lap aşağı endik, dərəyə, ordan "Düz qaya"nın başına getdik. Mən dedim ki.... Arzu, bezmirsən ki?

-Yox, Uruq... Danış...

-Hə... Mən dedim ki, gəl hərlənək o tərəfdən, sizin biçənək tərəfdən, qayanın başındaki mağaraya baxaq. Xəyaləylə getdik gömgöy qaya var ey, onun başından aşağı sürüsdük. Düz yer vardi, çəmənlik kimi, ora düdük. Ordan aşağı əyilib baxdıq. Mağaranın qabağındakı masa kimi daşlar görünürdü. Ancaq başqa heç nə yox idi. Xəyalə dedi ki, səs gəlir, gəl qayıdaq yuxarı. Qayida bilmirdik. Qaya sürüşkən idi, çıxmaq olmurdu. Xəyalə yuxarı birtəhər çıxdı. Yayığını kola bağladı, salladı, mən də çıxdım. Yuxarı çıxanda daş götürüb qayanı cizmağa başladım. Sonra daşı atdım, geri qayıtdıq. Düz "Qumlu yol"un başındaki təpədə dayandıq. Ordan gömgöy olan qaya yaxşı görünür axı... qayadan qan axırdı... Mən cızdığını yerdən... Sən olsan qorxmazdım?

-Qayadan qan axırdı? Uruq, düz deyirsən?

-Mənə inanırsan?

-İnanıram... Qayadan qan axırdı... Sonra noldu?

-Mən heç kimə heç nə demədim. Evə gəldik. Sonra mən, o axırıcı gündən iki gün qabaq sarı torpaqlığın başına getmişdim. Elə-belə... Gəzə-gəzə... Ordan baxanda gördüm ki, aşağıdan uğultu səsi gəlir, özü də qara tüstü çıxır. Elə bildim dərəni, kolluğu yandırırlar. Qaça-qaća aşağı getdim. Təpəyə çatanda gördüm ki... "Düz qaya"nın başındaki mağarada ocaq yanırı. Yanıq iyi gəlirdi. Axı, ora adam giri bilməz. Heç mağaraya enmək olmaz. Özün bilirsən axı...

Arzu bilmirdi eşitdiklərinə inanır, ya yox... Uruq bunları uydura bilməzdi. Cünki, yolu, təpəni, cığırı, arxı, kiçik bir kolu belə olduğu kimi, dəqiqliklə təsvir edirdi. Deməli, nəsə düzgün deyil. Arzu hələ də fikirləşirdi. Doğrudan da, mağaraya insan ayağı dəyə bilməzdi.

-Arzu... -Uruq bir qədər sükutdan sonra astaca dilləndi- Mənə inan nolur... Mən ölücəm, bunları kimsə bilməlidи axı...

-Yox, Uruq... Niyə ölürsən ey??? İnanıram sənə.

Danış... Sən nədən qorxdun?

-Mən onda qorxmadım... Eləcə ocağa baxırdım. Birdən gördüm ki, yekə, lap yekə bir quş gəldi, ocağın yanında qondu. Tüklərini alazdıyib yenə uçdu. Yanıq iyi onun tüklərindən gəlirdi. Ancaq uğultu kəsmirdi. Sonra başa düşdüm ki, uğultu onun uçusundan yaranan səsdir. Ya da ki, o özü uğulduyurdu, bilmirəm... Quş amma, çox yekə idi. İnek boydaydı... Boz rəngi vardi... Mən dayanıb baxırdım. O da uçub getdi... Qaça-qaća "Düz qaya"nın başına getdim. Gözümə heç nə görünmürdü. Gömgöy qayanın üstündən sürüsdüm. Ordan baxdım. Ocaq-zad yox idi. Tüstü də yox idi. Arzu, inanırsan, orda heç nə yox idi? Əyilib lap baxırdım ki, birdən hiss etdim ki, ayağım torpaqdan sürüsür. Geri çəkildim. Az qalmışdı, lap az qalmışdı düşüm qayanın dibinə... Ordan sağ çıxmaq olmazdı. Qayanın üstüylə zorla, birtəhər yuxarı çıxdım. Qayanın başında baxdım ki, əllərim qandı. Qaya yenə əlim deyən yerlərdən qanamışdı. Arzu, burda nəsə vardi. Ocaq yox ola bilməzdi. Quş da var idi. O da yox ola bilməzdi. Mən də bunu, sən yox idin deyə, gəldim Əhməd babaya danışdım...

-Küçənin başındaki Əhməd babaya? Mənə niyə demədin?

-Axı, sən yox idin...

-Gələcəkdəm də... On günlüyü getmişdim bilirsən ki...

-Hə... Təzəcə getmişdin axı... Bəs kimə deyim, heç kim inanmazdı mənə...

-Gərək məni gözləyəydi. Sən o quşdanmı qorxdun?

-Yox... Ondan qorxsam heç qayaya gedərdimmi? Mən o günü qorxdum...

-Nədən qorxdun axı?

-Oooondan...

-O kimdi?

-Əhməd babadan...

-Niyə?

-Əhməd baba dedi ki, məni ora apar. Həmin gün gecə yağış yağmışdı. Amma, gündüz gün çıxmışdı. Duman-zad yox idi. Mən də evdəydim. Günorta Əhməd baba dedi ki, məni ora apar. Getdik. Qayada qanın izləri qalmışdı. Qırmızı torpaqda ilanlar oynasıldı yenə. Mağarada isə heç nə görünmürdü. Uğultu da yox idi. Mən Əhməd babaya dedim hər şeyi. O, qayadakı qurumuş qanı kibrıt ilə yandırıdı. Qaya elə bil kösöyə döndü. Gah qızarır, gah qaralırı. Əhməd babanın gözləri elə pis böyümüşdü ki. Mən yavaş-yavaş geri qaçdım. Düz arxin qıraqına, "Qumlu yol"un ayağına çatdım. Bir də geri baxanda gördüm

yükə quş Əhməd babanın yanındadı... Lələkləri tüs-tünləndirdi. Əhməd baba biçaqla onu vururdu. O da uğuldayırdı. Quş uğuldadı, uğuldadı... Əhməd babanı da dimdiyinə alıb qayadan aşağı uçdu... O uçduq-ca uğultu da aşağı enirdi. Mən qaçdım... Qaçdım... Arada dönüb baxırdım... Quş görünmürdü. Qayanın dibinə enmişdi... Dayandım... Ayı çəşiri bitən yer-dən aşağı baxdım. Əhməd baba düz qabağında elə bil yerdən çıxdı. Biçaqla məni vurmağa gəlirdi. Çi-ğırırdı: "Niyə mənə dedin?", "Niyə məni çağırın?" Əlləri qanın içindəydi. Gözlərindən də qan axırdı. Qaçdım mən də... Dərədən bir andaca duman qalxdı, Əhməd baba da, quş da dumanda qaldı. Elə bildim quş Əhməd babanı didik-didik edib. Qaçırdım ki, evə çatım. Amma, yolda fikriləşdim ki, hamiya deyim, gedib Əhməd babanı tapsınlar... Qaçdım... Quş gəlib məni tapdı...

-Tapdı? Sənə neynədi bəs?

-Heç nə... Bilmirəm... Mən özümdən getmişdim...

-Harda özümdən getmişdin?

-Kənd yolunda... Tikilişin yanından yuxarı qal-xan yolda...

-Harda? Axı səni "Qumlu yol"da təpipler. Or-dan da bir az bu üzdə, xəndəyə tərəf gələn yolda.

-Yox... Mən tikilişə qədər gəlmışdım axı. Dərəni çıxmışdım...

-Bəlkə dumanda yolu çəşmişən?

-Yox, Arzu, yox... Mən kəndə çatırdım quş məni tapanda... Elə pis baxırdı ki, mənə...

-Uruq, sənə inanıram...

-Quş pis baxırdı... Sən də mən ayılanda elə ba-xırdın... Qapiya söykənmişdin, bax ora...

-Burda? -Arzu həyəcandan ayağa sıçradı- Uruq, düzünü deyirsən, he?

-Hə.... İnan mənə, yalvarıram...

-Uruq... Mən hələ bu gün buraxılmışam kursdan, səni evə gətirmişəm... Mən axı burda olmamışam...

-Olmusən... Axı sən idin... Quş kimi baxırdın...

-Mən olmamışam... Əhməd baba hardadı?

-Bilmirəm... Ona daha heç nə demə...

-Uruq, Əhməd babadan soruşaq...

Arzu qapiya tərəf gedəndə Uruq qolundan ya-pışdı:

-Məni tək qoyma... Kimsə eşitdi yəqin ki, mən ölücəyəm...

Arzu qızı bərk-bərk qucaqladı. Əlindən tutub özüylə eşiyyə çıxardı. Uruq ilk dəfəydi ki, ata-anası-nın yanında Arzunun əlini bərk-bərk tutmuşdu. Qor-xduğu üzündən o qədər aydın oxunurdu ki, ata-anası da buna elə də fikir vermirdilər. İkisi də övladla-

rının halından nigaran gah bir-birinə, gah da gənclə-rə baxırdılar. Sükutu Arzunun səsi pozdu:

-Dayı, Əhməd babanı bura çağır...

Uruqun atası içindəki övlad üzüntüsündən onun sözünə əməl etdi. Pilləkənləri ağır-agır düşüb dar-vazadan çıxdı. Uruq onun arxasınca baxanda atasının bir həftədə necə qocaldığını, saçının necə ağar-diğinin fərqinə vardı. Qızı ağlamaq tutdu. Anası da himə bəndmiş kimi, əlləriylə üzünü qapayıb hönkürdü. Arzu Uruqun əlindən bərk-bərk tutub gah onu özünə tərəf çəkir, sinəsinə sıxır, gah da saçlarını sığallayırdı. Oğlan artıq neynəyəcəyini bilmirdi. Onun gözləməyə də səbri çatmirdı.

-Uruq, sən ananla qal, mən də gedim- deyib ca-vab gözləmədən pillələri endi. Bir andaca darvaza-dan çıxbı gözdən itdi.

Uruq bilmirdi içindəki qorxunu yensin, yoxsa anasının hönkürtüsündən göynəyən ürəyinin səsinə qulaq asıb haray çəksin. Beyninə gələn ani fikirlə üzünü anasına tutdu:

-Ana, mənə su ver...

Anası içini çəkərək ayağa qalxdı:

-Qadasın alım... Balamın... Anan ölsün...-deyə-deyə evə keçdi.

Uruq yenidən həmin baxışları hiss etməyə başla-di. Ətrafa göz gəzdirdi. Axşamın alaqqaranlığında ağaclar qara sütun kimi görünürdülər. Qızə elə gəldi ki, ağacların biri yavaş-yavaş böyüyür... Gözünü ovuşdurub bir də həmin səmtə baxdı... Ağac ona ya-xınlaşdırı... Yox, ağaç deyildi... Həmin quş idi... Bu-nu üzünə dəyən sərin küləkdən hiss elədi. Amma, uğultu səsi eşidilmirdi. Quş səssizcə yaxınlaşırı... Qız yerindəcə donmuşdu. Ürəyindən keçənləri pi-çılıtyla deyirdi:

-Səni mən gördüm... Əhməd babaya mən de-dim... O səni yaraladı... Sən də qisasını alırsan... Öl-dürəcəksən məni...

Quş lap yaxınlaşdı. Əvvəlcə qızla göz-gözə da-yandi. Uruq bu baxışlardakı dəhşətdən titrəyirdi-sə də səsi çıxmırıldı. Birdən quş qızı caynağına alıb ha-vaya qalxdı. Qız gözünü yumdu. Elə zənn etdi ki, hələ uzun müddət havada, soyuqdan üşüyə-üşüyə, yanıq iyini duya-duya uçacaq... Ancaq, tez bir za-manda hiss etdi ki, quş onu yerə qoydu. Gözlərini açdı. Kollar ona tanış idi. "Qumlu yol" tündləşən qaranlıqda ağarırdı. Deməli, yolun xəndəyə gedən tərəfində idi. Arzu demişdi ki, huşunu itirəndə onu burdan təpipler. Uruq artıq qorxmurdı. Quş ona heç bir zərər yetirməmişdi. Uruq quşa baxmağa başla-di... Onun caynaqlarının insan əlinə oxşadığını gör-dü. Gözləri də insan gözlərinə oxşayırı... Yox, o

yavaş-yavaş insana çevrilirdi. Hə... Quş dönüb Arzu oldu... Uruq lap yaxına gəlib düz oğlanın gözlerinin içində baxdı. Qarşısındaki Arzu olsa da baxışlar Arzunun deyildi... Bu baxışlar sadəcə dəhşət saçındı. Uruq yalnız indi həmin gündən unutduğu epizodu xatırladı. Onda da gözünü açanda bu kolun dibindəydi. Onda da quş Arzuya dönmüşdü... Onda da beləcə, dəhşətlə baxışlardan qorxub ağlamışdı. Arzuya yalvarmışdı ki, ona belə baxmasın. Ancaq, Arzu onun yalvarışına məhəl qoymamışdı... Beləcə, dəhşətlə baxa-baxa ağlamışdı. Əhməd baba dərədən əlində qanlı biçaq yenə quş-oğlana hücum çəkmişdi. Quş uçub getmiş, Əhməd baba da yarımcان halda yerə yixilmişdi. Daha sonra uzaqdan səslər eşitmişdi... Atası çağırırdı:

-Uruq, ay Uruq!

İndi də quş-oğlan ağlayırdı. Ona baxa-baxa yanıqlı-yanıqlı "ah" çəkirdi. Hər dəfə də yanıq iyi ətrafi bürüyürdü. Uruq artıq dözə bilmirdi. Bu dəhşətdən, qorxudan birdəfəlik qurtarmağa çalışırdı. Yاخınlaşışib oğlanın yaxasından yapışdı:

-Axı sən kimsən? Arzu deyilsən... O belə baxmir mənə... Kimsən?????

Yanıq iyi ətrafi bürüdü. Oğlan əlini "Düz qaya"ya tərəf uzadıb yellədi... Uruq qayaya baxdı. Qaranlıq tündləşsə də qaya elə bil gün işığındaydı. Qız hər şeyi aydınca görə bilirdi. Birdən o, qayanın başında Əhməd babayla quş-oğlanı gördü. Gök qayanın yerində daşdan çapılmış pilləkən vardi. Düz mağaraya enirdi. Mağaranın qarşısındaki daşda bir qız oturmuşdu. Oğlan pilləkənlə aşağı enməyə başladı. Əhməd baba onu dayandırıb özü qabağa düşdü. Qızın yanına çatanda biçağını çıxardı. Qızı vurmağa başladı. Qız qışkırırdı... Səsi qayada əsk-səda olurdu. Nəhayət, qız canını tapşırıdı. Əhməd baba qızın cəsədini pillələrə qoyub üstünü torpaqladı. Sonra da göy, qumlu torpaqla suvamağa başladı. Suvaya-suvaya başa çıxdı. Oğlan aşağıda, mağarada qalmışdı. O, ağlayır, nalə çəkirdi. Naləsi uğultuya dönüb dərəyə səs salırdı... Əhməd baba, axırdı biçağını temizləyib cibinə qoydu. Oğlan ha çalışdisa təzəcə suvanmış qayadan yuxarı çıxa bilmədi... Əlini ha atdisa göy torpağı batdı... Bir dəfə də atanda əli bərk sürüşdü... Oğlan "Düz qaya"nın başından qopub dərəyə tərəf havadaca uçmağa başladı... Uçdu... Uçdu... Birdən dönüb quş oldu... Uğultulu nalə qopara-qopara özünü mağaraya təpdidi...

Uruq bütün bunları kinolenti kimi görürdü... Və artıq hər şeyi anlamışdı. Bu quş onu öldürməyəcəkdi. Yanğısının şahidi kimi ona həqiqəti deməyə gel-

mişdi. Ürəkləndisə də, özünü toplaya bilmədi... Yenidən huşunu itirdi...

\*\*\*\*

Bu dəfə Uruq üzünə dəyən suyun soyuqluğundan ayıldı... Atası, anası, Arzu, əmiləri, bibiləri... Kənddə ayağı yer tutan hamısı burda, "Qumlu yol"un başındaki təpədə onun başına yiğişmişdi... Anası özünü döyürdü:

-Burda nə görmüsən, ay qadan alım? Gecə vaxtı nə gəzirdin burda? Evimi niyə yıldın, bala?

Hami təccübə, maraqla baxırdı ona... Adamlar arasındaki piçapiç da eşidilirdi. Təkcə Arzu onu sevgiyə, məhəbbətlə, az da olsa fəxrlə süzürdü... O, yerdə, Uruqun uzandığı ciğirdə oturub, qızın başını dizi üstə qoymuşdu. Uruq üzünü Arzunun sinəsinə sürtüb dedi:

-Əhməd baba... Öldürüb...

Arzu fərəhlə dilləndi:

-Bilirəm... O, öz oğlunu, mənim ögey dayımı-sənin ögey əmini, bir də öz qızını öldürüb... Dayım onun ögey bacısı olduğunu bilməyib, Əhməd baba-nın qızını sevib... Sonra da götürüb bu mağaraya qaçırib... El-oba bilmədən Əhməd baba oğlunu zəhərləyib, qızını da biçaqlayıb. Oğlanın mürəqquşu, yəni ruh quşu qisasını yerdə qoymayıb. İndi Əhməd baba işlədiyi əməli bir kağıza yazıb, poçtla sənə göndərib, özünü asıb.

Uruq hələ də eşitdiklərinə, gördüklərinə tam inana bilmirdi. Fikrində bircə şey vardı. Nənəsi həmişə deyərdi ki, "ölənlərin mürəqquşu yaşayır..." Gec-tez gəlir.. Onu hər adam görmür..." Deməli, o yanğısı göyə çıxan quş Uruqun ögey əmisinin mürəqquşu idi...

\*\*\*\*

Uruq bütün həqiqəti Əhməd babanın məktubundan öyrəndi...

Əhməd baba onun nənəsini hələ hamilə olanda boşamışdı. Əmisi Arif də yaylaqda dünyaya gəldiyindən həmişə dağlarda olurdu. Kəndə, atalığının yanına gələndə ögey qardaş-bacılara pay gətirirdi. Bir gün də kənddə toya çağırılmışdı. Meydanda oynayan gözəllər gözəli Əslini görəndə vurulmuş, heç kəsə demədən bir həftə sonra götürüb qaçmışdı. Ata evi olmadığından hərdənbir gəlib dincəldiyi mağaraya aparmışdı. Əhməd baba işdən xəbər tutan kimi düz mağaraya gəlmış, həqiqəti söylədikdən sonra ikisini də öldürmüştü.

Uruq Mürəqquşunun gözlərindəki dəhşətin mənasını da bu əhvalati eşidəndən sonra anladı... Hər şeyi unutmağa çalışdı... Üzünü Arzuya tutdu:

-Toyumuz bu payız olsun...

-Olsun, Uruq... - Arzu xəfifcə gülümsədi...